

PwC Azerbaijan Times

10 saylı Buraxılış
Avqust 2019

Buraxılışın əsas xəbərləri

- "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi



Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin



Arif Guliyev
Direktor, Vergi Məsləhəti
Xidmətləri üzrə Rəhbər
arif.guliyev@pwc.com



Elçin Məmmədov
Direktor, Hüquqi Praktikanın
Rəhbəri
elchin.mammadov@pwc.com



Elnur Məmmədov
Direktor, Vergi Hesabatlığı və
Strategiyası Praktikasının
Rəhbəri
elnur.mammadov@pwc.com



Aysel Süleymanova
Marketinq və Kommunikasiya
məsələləri üzrə Rəhbər
aysel.suleymanova@pwc.com

Bizi İzləyin



PwC Azerbaijan



PwC Azerbaijan



PwC Azerbaijan



www.pwc.az

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

© 2019 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.



"Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi"

Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"-nda bir sıra dəyişikliklər edilmişdir (bundan sonra "Qaydalar").

Edilmiş yeni dəyişikliklərlə bu Qaydalar vergi ödəyicisi və ya sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş:

- vergilərin,
- məcburi dövlət sosial sığorta haqlarının ("MDSS"),
- işsizlikdən sığorta haqlarının ("İSH"),
- özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin,
- hesablanmış faizlərin və maliyyə sanksiyalarının.

qaytarılması qaydalarını müəyyən edir.

Vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları

Vergi ödəyicisi və ya sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin, maliyyə sanksiyasının, İSH və hesablanmış faiz məbləğlərinin:

- qaytarılmasını, və ya
- digər cari borcların ödənilməsi hesabına aid edilməsini, yaxud
- sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini

vergi hesabatı dövrü qurtardıqdan sonra **5 il** müddətində tələb etmək hüququna malikdir.

Vergi ödəyicisi və ya sığortaedən ona vergi orqanı tərəfindən hesablanmış vergilər, İSH, faizlər və maliyyə sanksiyalarına görə məhkəməyə şikayət verdikdə, şikayət verildiyi tarixdən məhkəmənin qərarı qəbul olunanadək keçən müddət yuxarıda qeyd olunmuş tələbmə üçün müəyyən edilmiş müddətə (5il) daxil edilmir.

Artıq ödənilmiş MDSS haqlarını və onunla bağlı hesablanmış faizlər və maliyyə sanksiyaları ilə əlaqədar müddətlərdə heç bir məhdudiyət tətbiq olunmur. Beləliklə, vergi ödəyicisi istənilən vaxt artıq ödənilmiş MDSS haqlarını və hesablanmış faizləri və maliyyə sanksiyalarını geri tələb edə bilər.

Digər vacib dəyişikliklərdən biri də, artıq ödənilmiş MDSS haqları, onunla bağlı hesablanmış faizləri və maliyyə sanksiyaları ilə bağlı məbləğlər İSH ilə bağlı borc məbləğlərinin ödənilməsinə, və ya əksinə olaraq, yönəldilə bilər.

Lakin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin MDSS və İSH üzrə borc məbləğləri ilə və ya əksinə olaraq əvəzləşdirilməsinə yol verilmir.

Ərizənin icra müddəti

Artıq ödənilmiş vergilərin qaytarılmasına dair ərizənin icra müddətləri Vergi Məcəlləsində qeyd olunan müddətlərə uyğunlaşdırılmışdır və 20 gündən 4 aya kimi müəyyənləşdirilmişdir.